


BİODİZELİN ƏLAVƏ MƏHSULU OLAN QLİSERİNİN TƏTBİQİ

**A.F. Mursaquliyeva, F.V. Mehdiyeva,
N.V. Əzimova, Ş.Z. Qasimova, İ.Q. Məmmədov**

*Bakı Dövlət Universiteti
muaytan17111@sabah.edu.az*

Biodizel dedikdə kiçik molekul kütləli spirtlər ilə triqliseridlərin trans-efirləşmə məhsulu olan efirlər başa düşülür. Bu üsul ilə sintez edilən yanacaqlar adı dizel mühərriklərində istifadə xüsusiyətlərinə malikdir. Tam, yaxud neft dizelləri ilə 10-50% miqdardında qarışdırılaq istifadə olunur. Biodizeldə olan oksigen tam yanmanı həyata keçirir, mühərrirkən ətraf mühitə karbohidrogenlərin, karbon monoooksidin və bərk hissəciklərin atılması azaldılmasını təmin edir. Biodizelin alınması zamanı əlavə (yaxud yan) məhsul olaraq qliserin əmələ gəlir və onun utilizasiyası biodizel istehsal prosesinin həlli tələb edilən məsələlərindən biridir. Son zamanlar qliserin əsasında yanacaq komponenti olan solketalın və digər oksigenatlı komponentlərin alınmasına aid çoxsaylı işlər çap olunmaqdadır.

Solketal, gliserinin iki hidroksil qrupunun asetonun oksigeni ilə kondensasiya məhsuludur və reaksiya aşağıda göstərilən iki istiqamətdə baş verir. Solketaldan benzin və biodizelə yanacaq əlavəsi kimi tətbiq edilməyə başlanılmışdır. Hazırda solketalın alınmasında müxtəlif katalitik sistemlər sınaqdan keçirilir.



Təqdim olunan iş günəbaxan yağıının metanolla yenidən efirləşməsi ilə biodizelin alınması, onun əsasında tərkibində solketal olan müxtəlif yanacaq növlərinin hazırlanması və istismar xassələrinin tədqiqinə həsr olunmuşdur.

Sintez olunan biodizel əsasında tərəsimizdən B20, B50 yanacaq növləri hazırlanmış, tərkibində solketal qatılıraq setan ədədi, Avropa standartlarının tələbi olan mis lövhənin korroziya davamlılığı, kürtürdün miqdarı, özlülüyü, sıxlığı, donma temperaturu kimi istismar parametrləri tədqiq edilmişdir.